

(elmi müəssisə və təşkilatın, ali təhsil müəssisəsinin adı)

İxtisas fənni üzrə fəlsəfə doktoru imtahanının nəticələrinə dair

ŞƏHADƏTNAMƏ

Verilir

(adı, atasının adı, soyadı)

ondan ötrü ki, o,

(gün, ay, il)

tarixində

elm sahəsi üzrə

(elm sahəsinin adı)

ixtisasından

(ixtisasın şifri və adı)

fəlsəfə doktoru imtahanını vermiş, _____ yekun balla _____ qiymətləndirilmişdir.

(bal)

("əla", "yaxşı" və ya "kafi")

Bu şəhadətnamə dissertasiyanın ilkin müzakirəsində beş il müddətində etibarlı sayılır.

Elmi müəssisə və təşkilatın,

ali təhsil müəssisəsinin rəhbəri

(imza)

(elmi dərəcəsi, elmi adı, adı, atasının adı, soyadı)

M.Y.

(Bu şəhadətnamə ixtisas fənni üzrə fəlsəfə doktoru imtahanı protokolunun surəti ilə birlikdə təqdim edilir)

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

Xarici dil üzrə fəlsəfə doktoru imtahanının nəticələrinə dair

ŞƏHADƏTNAMƏ

Verilir _____
(adı, atasının adı, soyadı)

ondan ötrü ki, o, _____ tarixində
(gün, ay, il)

_____ dili üzrə fəlsəfə doktoru imtahanını vermiş,
(ingilis, alman və ya fransız)

_____ yekun balla _____ qiymətləndirilmişdir.
(bal) ("əla", "yaxşı" və ya "kafi")

Bu şəhadətnamə dissertasiyanın ilkin müzakirəsində beş il müddətində etibarlı sayılır.

Direktorlar Şurasının sədri _____
(imza) (adı, soyadı)

M.Y.

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

Əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə
doktoru imtahanının nəticələrinə dair

ŞƏHADƏTNAMƏ

Verilir

_____ (adı, atasının adı, soyadı)

ondan ötrü ki, o, _____ tarixində Azərbaycan dili üzrə

fəlsəfə doktoru imtahanını vermiş, _____ yekun balla _____ qiymətləndirilmişdir.
(bal) ("əla", "yaxşı" və ya "kafi")

Bu şəhadətnamə dissertasiyanın ilkin müzakirəsində beş il müddətində etibarlı sayılır.

Direktorlar Şurasının sədri

_____ (imza)

_____ (adı, soyadı)

M.Y.

Fəlsəfə doktoru imtahan nəticələrinin qiymətləndirilməsi meyarları

1. İxtisas fənni üzrə fəlsəfə doktoru imtahanı zamanı iddiaçının hər bir suala cavabı 0-10 arasındakı balla qiymətləndirilir.
2. İddiaçı sualı cavablandıra bilmədikdə 0 balla və ya düzgün cavablandırmadıqda 1-2 balla, qismən cavablandırdıqda 3-4 balla, qənaətbəxş 5-6 balla, yaxşı cavablandırdıqda 7-8 balla və tam, dolğun cavablandırdıqda 9-10 balla qiymətləndirilir.
3. İmtahan komissiyasının hər bir üzvü iddiaçının hər bir sual üzrə cavabını ayrılıqda qiymətləndirir.
4. İddiaçının ixtisas fənni üzrə bilik səviyyəsi qiymətləndirilərkən imtahan komissiyası üzvləri tərəfindən aşağıdakı meyarlar müəyyən edilir:
 - ixtisas fənni üzrə fəlsəfə doktoru imtahanı proqramı ilə nəzərdə tutulan materialın mənimsənilmə səviyyəsi;
 - praktiki tapşırıqların yerinə yetirilməsi zamanı nəzəri biliklərdən istifadə etmə bacarığı;
 - sualların əsaslı, dəqiq, mahiyyəti üzrə və mümkün qədər qısa şəkildə cavablandırılması.
5. İddiaçının cavabları onun bilik və bacarıqlarının səviyyəsinə uyğun olaraq aşağıdakı kimi qiymətləndirilir:
 - “əla” (45-50 bal) - ixtisas fənni üzrə fəlsəfə doktoru imtahanı proqramı həcmində dərin və hərtərəfli biliyə malik olmaq, əldə olunmuş biliyi təcrübədə düzgün və dəqiq tətbiq etmək, cavabları məntiqi cəhətdən düzgün qurmaq, proqramla tövsiyə edilmiş əlavə ədəbiyyat barədə məlumatlı olmaq;
 - “yaxşı” (35-44 bal) - ixtisas fənni üzrə fəlsəfə doktoru imtahanı proqramı həcmində dəqiq və kifayət qədər biliyə malik olmaq, sualları cüzi səhvlərə yol verməklə cavablandırmaq, nəzəri biliyi təcrübədə düzgün tətbiq etmək, məzmunu dəqiq şərh edə bilmək;
 - “kafi” (25-34 bal) - ixtisas fənni üzrə fəlsəfə doktoru imtahanı proqramı həcmində məlumatlı olmaq, sualları müəyyən səhvlərə yol verməklə cavablandırmaq, həmin səhvləri

imtahan komissiyası üzvlərinin əlavə dəqiqləşdirici sualları nəticəsində aradan qaldırmaq, biliyi təcrübədə düzgün tətbiq etmək;

- “qeyri-kafi” (0-24 bal) - sualları cavablandırarkən ciddi səhvlərə yol vermək, sualın mahiyyətini anlamamaq, biliyi təcrübədə tətbiq edə bilməmək, imtahan komissiyası üzvlərinin əlavə dəqiqləşdirici suallarını cavablandırmamaq.

6. Yekun qiymətin müəyyən edilməsi məqsədilə imtahan komissiyası üzvlərinin verdikləri ballar toplanaraq ümumi orta bal hesablanır və protokola qeyd edilir.

7. Hesablama nəticəsində iddiaçının yekun orta balı tam ədəd olmadıqda, yuvarlaqlaşdırılaraq protokolda tam ədəd qeyd edilir.

8. Xarici dil, habelə əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı nəticələrinin qiymətləndirilməsi meyarları Komissiya ilə razılaşdırılmaqla, DİM tərəfindən müəyyənləşdirilir.

_____ (elmi müəssisə və təşkilatın, ali təhsil müəssisəsinin adı)

İmtahan komissiyasının «_____» _____ 20__-ci il tarixli

PROTOKOLU № _____

İmtahan komissiyasının tərkibi:

1. _____
(elmi dərəcəsi, elmi adı, adı, atasının adı, soyadı)
2. _____
(elmi dərəcəsi, elmi adı, adı, atasının adı, soyadı)
3. _____
(elmi dərəcəsi, elmi adı, adı, atasının adı, soyadı)
4. _____
(elmi dərəcəsi, elmi adı, adı, atasının adı, soyadı)
5. _____
(elmi dərəcəsi, elmi adı, adı, atasının adı, soyadı)

Komissiyanın tərkibi “_____” _____ 20__-ci il _____ №-li əmrlə təsdiq edilib.

İmtahan komissiyası tərəfindən

_____ (iddiaçının adı, atasının adı, soyadı)

_____ ixtisasında _____ elm sahəsi üzrə
(ixtisasın şifri və adı) (elm sahəsinin adı)

_____ (dissertasiyanın mövzusu)

mövzusunda yazdığı dissertasiyanın müdafiəsinə buraxılması üçün

_____ (ixtisas fənninin adı)

fənnindən fəlsəfə doktoru imtahanı götürülmüşdür.

Bilet üzrə imtahan sualları:

1. _____
2. _____

3. _____
4. _____

Dissertasiya mövzusunə dair sual:

5. _____

Əlavə dəqiqləşdirici suallar:

1. _____
2. _____
3. _____

İddiəçinin cavabları imtahan komissiyasının üzvləri tərəfindən aşağıdakı kimi qiymətləndirilmişdir:

1. _____ (komissiya üzvünün adı, soyadı və verdiyi bal)
2. _____ (komissiya üzvünün adı, soyadı və verdiyi bal)
3. _____ (komissiya üzvünün adı, soyadı və verdiyi bal)
4. _____ (komissiya üzvünün adı, soyadı və verdiyi bal)
5. _____ (komissiya üzvünün adı, soyadı və verdiyi bal)

Yekun qərar:

(iddiəçinin adı, atasının adı, soyadı)

(ixtisasın şifri və adı) ixtisasında _____ elm sahəsi üzrə
(elm sahəsinin adı)

(dissertasiyanın mövzusu) mövzusunda yazdığı

dissertasiyanın müdafiəsinə buraxılması üçün _____
(ixtisas fənninin adı)

(ixtisas fənninin adı) fənnindən fəlsəfə

doktoru imtahanının nəticəsi _____ balla _____ qiymətləndirilmişdir.
(bal) ("əla", "yaxşı", "kafi" və ya "qeyri-kafi")

İmtahan komissiyasının sədri:

(imza)

(adı, atasının adı, soyadı)

Komissiya üzvləri:

(imza)

(adı, atasının adı, soyadı)

(imza)

(adı, atasının adı, soyadı)

(imza)

(adı, atasının adı, soyadı)

(imza)

(adı, atasının adı, soyadı)

Qeyd:

Protokol elmi müəssisə və təşkilat, ali təhsil müəssisəsi tərəfindən müvafiq qaydada təsdiq